

*Nailə İdris qızı SULTANOVA  
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), baş müəllim*

## **KƏND TƏSƏRRÜFATINDA İQTİSADI MARAQ VƏ MƏNAFELƏRİN TƏMİNATI: TƏHLİL VƏ NƏTİCƏLƏR**

### **Xülasə**

İstənilən sahədə fəaliyyət özünəməxsus maraq və mənafelərə söykənir. Bu, kənd təsərrüfatı üçün də istisna deyil. İqtisadiyyatın bu sahəsində iqtisadi maraqlar digər sahələr, dövlət və istehlakçılarla qarşılıqlı münasibətlərdə özünü bürüzə verir. Burada tələbat, keyfiyyət, resursların və məhsulların qiymət nisbetləri baxımından ekvivalent mübadilə məsələsi ön plana çıxır.

Təqdim olunan məqaledə müxtəlif iqtisadi tənzimləmə alətlərinən istifadə etməklə aqrar istehsalçılarının maraqlarının təmin edilməsi mexanizmi əsaslandırılmışdır.

**Açar sözlər:** *iqtisadi mənafə, nübadılə, gəlir, qiymət, istehsal, rəqabət, xərclər, iqtisadi artım, tələbat.*

### **Giriş**

İqtisadi mənafelər, onların koordinasiyası və təmin olunması mexanizmi müxtəlif inzibati sistemlərdə və idarəetmə metodlarında forqlı xarakter ala bilər. Bu baxımdan qeyd etməliyik ki, müstəqillik illərinin başlanğıcında respublikamızda bazar iqtisadi münasibətlərinə keçid, aqrar sənaye siseminin yenidən qurulması üçün ilk növbədə yeni təsərrüfat formalarının təşkilini və onlar arasındaki iqtisadi əlaqələri tənzimləyən hüquqi bazanın yaradılması zəruri idi.

Aqrar sferada müəssisədaxili və müəssisələrarası istehsal - iqtisadi əlaqələr bütövlükde sistemin və həmçinin ona daxil olan müəssisələrin maddi maraqlarının təmin olunmasına xidmət etməlidir. Buna nail olunması şəraitində həmin əlaqələr milli məqsədlərin reallaşdırılması vasitələrindən birinə çevrile bilər. Gösterilən vəzifənin reallaşdırılması müəssisələr arasında bağlanan müqavilələrin növü, sayı, müqavilə öhdəliklərinin yerinə yetirilməsi vaxtı, müqavilənin bağlanılması və yerinə yetirilməsində baş veren iddia və tələblərin xarakteri barədə dəqiq informasiyaya söykənir. Bundan əlavə, təreflər arasındaki mövcud müqavilə münasibətlərində hüquq pozuntuları yaranan səbəbələr aşkar olunmalı və müvafiq tədbirlər görülməlidir. Təsərrüfatlararası müqavilə münasibələrinin təşkilində və tekmilləşdirilməsində müxtəlif formada fəaliyyət göstərən aqrar birliliklərin əhəmiyyətli rolü vardır. Belə birliliklər geniş idarəetmə və nəzarət funksiyasına malik olmalıdır.

### **İqtisadi maraq və mənafelərin təmin olunmasının zəruri-ilkin şərtləri**

Əvveldə qeyd olunan müddəalara söykənərək müstəqillik dövrünün başlanğıcından etibarən milli aqrar sferada qarşılıqlı fəaliyyət göstərən təsərrüfat subyektlərinin maraq və mənafelərinin təmin olunması sahəsində vəziyyəti qiymətləndirmək olar. İlk növbədə nəzərə alınmalıdır ki, qeyd olunan dövrdə ister ölkələrarası və istərsə də ölkə daxilində müəssisələrarası əlaqələrin sürətlə zifləməsi nəticəsində istehsalçılar çox böyük itkilərə məruz qaldılar. Kolxoz və sovxozi təsərrüfatlarının bazasında xüsusi mülkiyyətin formalasdırılması istiqamətində aparılan işlərin idarə olunmaması, onlara nəzarət edilməməsi son nəticənin də uğursuzluğuna səbəb oldu. İlk baxışdan belə görünürdü ki, sanki məqsəd yeni, müasir təsərrüfat sisteminin yaradılması deyil, köhnə təsərrüfat sisteminin qısa müddədə dağdırılmasıdır. Beləliklə, təsərrüfat əlaqələrinin itirilməsi aqrar istehsal sferasında qiymətlərin yüksək sürətlə artım dinamikasında özünü bürüzə verməye başladı. Bu prosesin gedisiində və sonrakı dövrdə kənd təsərrüfatı istehsalçıları, istehlakçılar və dövlətin iqtisadi mənafelərinin pozulması meyilləri güclənməyə başladı. Belə ki, istehsalın azalması ilə paralel olaraq qiymətlərin davamlı bahalaşması inflyasiyanın baş vermesinə şərait

yaratdı. Bu dövrün iqtisadi siyasətində başlıca yanlış yanaşma qiymətlərin bazarın öhdəsinə buraxılması oldu. Nəticədə kənd təsərrüfatı məhsullarının istehsalı və emalının tam şəkildə iqtisadi məraqları təmin etməməsi öz təsdiqini tapdı.

Ulu önder H.Əliyev tərəfindən aparılan sosial-iqtisadi siyasətin nəticəsində aqrar sahənin inkişafına iqtisadi baxışlar, iqtisadiyyatın bu bölməsində maraq və mənafelərin təmin olunmasına baxışlar dəyişdi. Qısa müddət ərzində aparılan islahatlar kənd təsərrüfatında ciddi irəliləyişlərə səbəb oldu. Hazırda ölkə rəhbərliyi tərəfindən regionların və qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan məqsədönlü siyaset nəticəsində istehsalçıların yüksək gəlirlərlə, istehlakçıların isə yüksək keyfiyyəti mehsullarla təminatı artmağa başladı. Bununla yanaşı dövlət büdcəsinə ödənişlərin məbləğində yüksəlşələr baş verdi. Lakin qeyd olunan fikirlər kənd təsərrüfatunda maraq və mənafelərin tam təminatına əsas vermir. Bunun başlıca səbəblərindən biri kənd təsərrüfatı məhsullarının və maddi-texniki resursların qiymətlərinin səviyyə və dinamikası arasından kəskin fərqlərin olmasına, eləcə də bu fərqlərin tənzimlənməsinə edilən cəhdlərin zəifliliyindən ibarətdir.

Kend tesərrüfatının milli iqtisadiyyatın sənayedən sonra ikinci böyük sahəsi olması onun inkişafı ilə bağlı məsələlərin geniş elmi araşdırımaların predmetinə çevriləsini şərtləndirmişdir. Bu sahənin spesifik problemlərinin müxtəlif aspektləri respublikamızın bir çox tanınmış alımları, o cümlədən X.H.Kazımlı, Ə.C. Verdiyev, İ.Ş.Qarayev, İ.H.İbrahimov, S.V.Salahov, E.A.Quliyev, E.R.İbrahimov, B.X.Ətaşov, İ.H.Aliyev, V.H.Abbasov, H.A.Xəlilov, R.Ə.Balayev, M.A.İbrahimov və başqları tərəfindən dörindən araşdırılmışdır. Bununla yanaşı qeyd etmək olar ki, aparılan tədqiqatlarda aqrar sahədə iqtisadi mənafelərin təmin olunması problemi əsasən ümumi təşkilati-iqtisadi mexanizmlər aspektindən araşdırılmışdır.

Hər bir təsərrüfat subyekti özünəməxsus iqtisadi maraq və mənafeləri vardır. Onların təmin olunmaması cəmiyyətdə qarşılıqlı iqtisadi münasibətlərde olan tərəflər arasında ziddiyyətlər yaradır. Təsərrüfat subyektlərinin iqtisadi maraqları qarşılıqlı sosial-iqtisadi münasibətlərin özünü real şəkildə bürüzə verməsi forması kimi çıxış edir. Cəmiyyətdə istehsal münasibətləri konkret reallıq olaraq iqtisadi maraqlar kimi təşkilatlı cəhətdən ifadə oluna bilər. Öz növbəsində istehsal münasibətləri iqtisadi maraqlar formasında reallaşır. İqtisadi maraqların tədqiqinin özünəməxsus tarixi vardır. Onun mahiyyətinin araşdırılmasında iki dövrü və ardıcıl olaraq iki yanaşmanı ayırmak olar.

1970-1975-ci illəri ehəte edən birinci dövrdə iqtisadi maraq iqtisadi tələbatla eyniləşdirildi. Bu yanaşmanın əsas arqumenti ondan ibarət idi ki, son nəticədə bütün istehsal prosesi və onun əlaqələri bu və ya digər iqtisadi tələbatların təmin edilməsi məqsədini qarşıya qoyur.

Iqtisadi marağın mahiyyətinin müəyyən olunmasına 1976-1986-ci illərdə yaranan ikinci yanaşma daha perspektivlidir. Bu yanaşmaya görə iqtisadi maraq "subyektin özünü təsdiqini və inkişafını təmin edən əlaqə və münasibətlərin zərurılığını müəyyən edən iqtisadi fayda, səmərədir".

Real gerçəklilikin təsdiqi kimi qeyd olunmalıdır ki, iqtisadi maraq təkrar istehsal prosesinin iqtisadi tələbatlar sisteminin təmin edilməsi üzrə əsas agentləri arasında münasibətləri ifadə edən iqtisadi kateqoriyadır. Bu halda maraq anlayışı ayrıca maddi tələbatlar deyil, təsərrüfat subyektlərinin tələbatları ilə digər subyektlərlə onların qarşılıqlı fəaliyyətində tələbatları sisteminin məcmus kimi baxmağa imkan verir.

Onu da qeyd etmək lazımdır ki, iqtisadi maraqla bərabər iqtisadi mənafelərin də təmin olunması məsəlesi də hər bir təsərrüfat subyekti üçün əhəmiyyətdir. İqtisadi mənafelər daha çox mülkiyyətin reallaşdırılması ilə bağlı olan kateqoriyadır. İnsanların iqtisadi fəaliyyəti bilavasitə onların mənafeləri ilə əlaqədardır. Belə ki, onlar bu fəaliyyət müəyyən məqsədlərlə başlayırlar. Həmin məqsədlər ailənin yaşayışını təmin etmək, varidatı artırmaq, ictimai borcun yerinə yetirilməsi və s. olur.

Cəmiyyətin inkişafında iqtisadi mənafelərin rolü barədə fikirlərini bölüşməklə A.Smit qeyd edir ki, insanlar öz mənafelərini güdməklə cəmiyyətin inkişafına da əlverişli şərait yaradırlar. Alman filosofu Hegel belə hesab edir ki, mənafelər xalqların həyatını hərkətə gərir. Öz növbəsində F.Engels də iqtisadi mənafə məsələsinə toxunmaqla "hər bir cəmiyyətin iqtisadi müna-

sibətləri hər şeydən əvvəl mənafə kimi təzahür olunur" qənaətinə gəlmişdir.

İnsanların təfəkkür tərzinə ciddi təsir göstərən mənafə onların davranışının hətəketverici qüvvəsidir. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq hər bir ictimai quruluşda millətin özünün ictimai mənafeyi vardır. K.Marks yazırkı ki, adamlar neyin uğrunda mübarizə aparırlarsa aparsınlar, bu onların mənafeyi ilə bağlıdır. Mənafə insanların istehsal fəaliyyətindəki arzu və isteklərinə də öz təsirini göstərir [28. səh. 38].

Mənafelər nəzəri cəhətdən mülkiyyətin növündə asılı olaraq fərdi (şəxsi), qrup və ümumi(dövlət) mənafelər şəklində öyrənilir. Onların təzahür formalarını isə adətən aşağıdakı kimi teşrifləşdirirlər:

- Müxtələf sosial qrupların (mülkiyyətçilərin, varlıkların və yoxsulların, şəhər və kənd əhalisinin və s.) mənafeləri;
- Yerli və regional (milli və beynəlxalq, cari və perspektiv və s.) iqtisadi mənafelər.

Mənafelərin göstərilən formaları arasında six qarşılıqlı əlaqə vardır və onların düzgün koordinasiyası cəmiyyət və təsərrüfat subyektləri üçün mühüm əhəmiyyət kəsb edir. Onlar arasında xüsusi yer tutan fərdi mənafenin ödenilməsi qrup və ümumi mənafelərin də daha dolğun şəkildə ödenilməsinə zəmin yaradır. Ardıcıl olaraq, qrup mənafelərinin də fərdi və ümumi mənafelər arasında vasitəçi rolunu oynamasını, eyni zamanda ümumi mənafenin təmin olunmasına əlverişli şərait yaratmasını qeyd etmek olar. Bununla yanaşı bəzən ümumi mənafelərə üstünlük verilməklə fərdi və qrup mənafelər arxa plana keçirilir [5, s. 38].

Təsərrüfat subyektlərinin hər birinin iqtisadi tolbatlar sisteminin inkişafı öz növbəsində iqtisadi maraqların təkrar istehsalı üçün şərait yaradır. Cəmiyyətin və təsərrüfat subyektlərinin maraqları sisteminin təkrar istehsalındakı sabitlik iqtisadi tələbatların təmin olunmasını, onların genişlənməsini və yenilənməsini təmin edir.

Iqtisadi artım süretinin azalması, istehsal olunan məhsulun keyfiyyətinin aşağı düşməsi, iqtisadi tələbatlar sisteminin təmin olunması şəraitini pisləşdirməklə iqtisadi maraqlar sisteminə də mənfi təsir edir. Beləliklə, iqtisadi tələbatlar sistemi cəmiyyətdə iqtisadi maraqların reallaşdırılması nəticəsində yaranan münasibətlərin maddi obyektiyinə əlavə edilir.

#### **Kend təsərrüfatında iqtisadi mənafelərin təmin olunmasının statistik təhlili**

Müasir istehsal və iqtisadi münasibətlər, mənafelərin təmin olunması və koordinasiyası əsasən təsərrüfatçılıq subyektlərinin rəqabətqabiliyyətdən asılıdır. Xüsusən, kənd təsərrüfatı və əraq məhsullarına olan artan tələblər, istehlak bazarlarında rəqabətin artması bu məsələni daha da aktuallaşdırır. Bu baxımdan müasir aqrar siyasətin üç əsas hədəfini ayırmak olar:

- fermerlərin gelirlərinin təmin edilməsi;
- kənd ərazilərinin inkişafı;
- səmərəli aqro-ekoloji siyaset.

Fermerlərin gelirlərinin təmin edilməsi bir qayda olaraq onların itki və zərərlərinin kompensasiya olunması, gelirlərinin sabitliyinin, minimum gelirlərinin, ümumiyyətlə, fermer təsərrüfatlarının uzunmüddətli dayanıqlığının təmin edilməsi tədbirlərindən ibarətdir.

Kənd ərazilərinin inkişafı programı çərçivəsində effektivliyi təmin etmək məqsədilə yerlərdə fəaliyyət qrupları yaradılır və hər bir zona üzrə planlar tərtib olunur. Programın hədəfi innovativ, integrasiya olmuş və iştirakçılığı təmin edən ərazi inkişaf strategiyalarından istifadə etməklə kənd ərazilərində iqtisadi aktivliyi təmin etməkdir.

Aqro-ekoloji siyaset üzrə proqramların hədəflərinə əlverişsiz coğrafi ərazilərdə fermerlərin istehsal etdiyi məhsullar üzrə kompensasiyaların vərilişini, ətraf mühitin və resursların qorunması kimi məsələlər daxildir.

Aqrar siyasətin qeyd olunan hədəflərinə çatmaq üçün dönyanın aparıcı ölkələrində kənd təsərrüfatına üç dəstək kanalından - istehsalçılara və istehlakçılara dəstək mexanizmindən, həmçinin əməni xidmətlər dəstəyindən istifadə olunur. Öz növbəsində istehsalçılara dəstəyin reallaşdırılması üçün bir sıra dəstək altkanallarından istifadə təcrübəsinin olması qeyd edilə bilər.

Birincisi, bazar qiymətlərinə dəstək və ya minimum qiymət dəstəyi. Bu altkanal yerli bazar qiymətləri ilə kənd təsərrüfatı məhsullarının xarici bazar qiymətləri arasında olan fərqlərlə bağlı transferləri əhatə edir.

İkincisi, xərclərə görə ödənişlər - istehsalçılara onların xərclərinə görə verilən transferləri əhatə edir. Bu zaman təsbit olunmuş kapital ödəmələrindən (təsərrüfatlarda tikinti, avadanlıq təchizatı, irriqasiya və s.), fermerlər üçün xidmət (maliyyə-mühəsibat, texniki, kommersiya, fito-sanitar və s.) sxemlərindən istifadə oluna bilər.

Ümumiyyətlə, kənd təsərrüfatında iqtisadi mənafəcların təmin olunması məsələsi istehsalçılar, emal müəssisələri, təchizatçılar, dövlət və istehlakçılar arasında qarşılıqlı münasibətlərdə özünü büruzə verir. Beynəlxalq metodologiyaya görə aqrar siyasetin uğurla reallaşdırılması zamanı "qalib" və "uduzan" tərəflər teyin edilməli, istehsalçılara vəziyyətdən çıxış yollarını müəyyən etmək üçün imkan yaratmaq lazımdır. Bu da göstərilən subyektlər arasında mübadilənin ekvivalentliyi və səmərəliliyi problemini ön plana çıxarırt.

Qeyd oluna bilər ki, XX əsrin 90-cı illerinin əvvəllərində ölkəmizdə aparılan qiymətlərin liberallaşdırılması kənd təsərrüfatına mənfi təsir göstərmmiş, kənd və şəhər arasında ekvivalent mübadilə münasibətlərini pozmaqla istehsalçıların, həmçinin emal müəssisələrinin mənafeyinə ciddi zərbə vurmaşdır..

Aparılan araşdırmlardan məlum olur ki, "ekvivalent mübadile" anlayışının məzmunu bəredə iqtisadçılar arasında hələ də fikir müxtəlifliyi mövcuddur. Bu da elmi mənbələrdə onun məzmunun aşağıdakı şəkildə forqlı açıqlamalarının özünən yer almasından irəli gəlir:

1. Bərabər ölçülü dəyərlərə və ya ictimai-zəruri əmək xərclərinə uyğun mübadilə;
2. Məhsulların mübadiləsindən irəli gələn təkrar istehsal şəraitit;
3. Döyör, yaxud əmtoodə maddiləşmiş omok xərcləri üzrə mübadilə və s. [3, s. 72].

Müəyyən edilmiş metodologiya nöqtəyi-nəzərindən makroiqtisadi səviyyədə sahələrəsə mübadilənin ekvivalentliyinin təmin edilməsi üzrə mübahisələr yeni xarakter alır. Bu məsələnin həlliənə son dövrərə qədər yalnız qiymət amili baxımından deyil, həm də mübadilənin ekvivalentliyinin təmin olunmasının ümumi və çoxşaxəli aspektlərindən yanaşılmalıdır. Kənd təsərrüfatı və sənaye arasında ekvivalent münasibətlərin tənzimlənməsinə yalnız qiymətlər vasitəsilə deyil, həm də maliyyə-kredit mexanizmindən istifadə olunmaqla təmin edilir.

#### Cədvəl 1.

#### Kənd təsərrüfatı müəssisələrinin əsas iqtisadi göstəriciləri

Göstəricilərin adı	2010	2015	2016	2017	2018
Müəssisələrin ümumi sayı, vahid	2043	1659	1592	1608	1641
Gəlirlə işləyən müəssisələr, vahid	1869	1530	1488	1512	1560
Zərərlə işləyən müəssisələr, vahid.	174	129	104	96	81
Mənfəətin məbləği, min manat	32385	53275	92289	83721	116505
Zərərinin məbləği, min manat	4728	13512	17043	20906	19588
Xalis mənfəət, min manat	27658	39763	75246	62815	96917
Satışdan əldə edilən gelir, min manat	188635	391801	441506	504032	558807
Ümumi gelir (faktiki qiymətlərlə), min manat	71604	84990	119130	115025	163990
Təsərrüfatda çalışan işçilərin orta illik sayı, min nəfər	17.0	15.3	15,0	17,0	18,0
Onlara hesablanmış əməkhaqqı fond, min manat	28076	37071	35970	42795	54978

Cədvəldən göründüyü kimi, kənd təsərrüfatı müəssisələrinin sayı 2010 və 2015-ci illərə müqayisədə 2018-ci ildə uyğun olaraq 402 və 18 vahid azalmışdır. Bununla yanaşı, zərərlə işləyən müəssisələrin sayı ilə bir azalmaqdə davam etmişdir. Lakin müəssisələrin üzləşdikləri zərərin məbləği davamlı şəkildə artmaqdə davam etmiş və 2017-ci ildə özünün pik nöqtəsində (20906 min manat) çatmışdır. Eyni zamanda bir müəssisəyə düşən zərərin məbləği 2018-ci ildə 2010-cu illə müqayisədə 5,2 dəfə, 2015-ci ille müqayisədə isə 1,5 dəfə artmışdır. Bu, ondan irəli gəlir ki, hazırda respublikamızın kənd təsərrüfatı istehsalçıları öz əməyinin neticələrini reallaşdırmaqdə çətinliklərlə üzləşirler. Belə ki, onların bazarlara çıxış imkanları məhduddur, bazar qiymətləri normal rentabelliyi təmin etmir ya da "işbazlar" in əsəsiz təzyiqlərindən əziyyət çəkirler.

Öldə olunan nəticələr istinad etməklə iqtisadi mənafə probleminin həllində əsaslı döñüş yarada biləcək mexanizmin yaradılması üçün tədarük qiymətlərinin və resursların buraxılış qiymətlərinin əsaslandırılmasında kənd təsərrüfatı və sənaye müəssisələrinin xərclərinin monitorinqinə xüsusi diqqət yetirilmelidir. Bununla paralel olaraq, aqrar istehsalın rentabelliyinin təmin olunması, bazarın kənd təsərrüfatı məhsulları, xammal və ərzaqla təchiz edilməsi məqsədilə kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrinin məhsullarının qiymət nisbətlərinin optimallaşdırılmasına yönəldilən tədbirlər həyata keçirilmelidir.

Aqrar istehsalçıların, xüsusilə, kiçik sahibkarların son istehlakçılara birbaşa çıxış imkanlarını artırmaq üçün kənd təsərrüfatı yarmarkalarının təşkili nümunəsi əsasında böyük ərazini əhatə edən aqrar satış köşkleri şəbəkəsinin yaradılması da məqsədə uyğun olar.

#### ƏDƏBİYYAT

1. "Azərbaycan 2020: Gələcəyə baxış" İnkışaf Konsepsiyası. Bakı, 29 dekabr 2012.
2. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritisi. Bakı, 06 dekabr 2016.
3. Abbasov V.H. Aqrar sahədə iqtisadi tənzimləmənin aktual problemləri. Bakı, 2012.
4. Aqrar sahənin dayanıqlı inkişaf problemləri/ S.V.Salahovun, R.Ə.Balayevin, N.V.Əlibəyovun redaktöri ilə. Bakı, 2012.
5. Kazimov X.H. Aqrar-sənaye birlikləri və təsərrüfatlarının mənafə birlüyü, Bakı, 1980.
6. Mustafayev K. İslahat:mənafə və ədalet. Monoqrafiya. "İqtisad Universiteti", Bakı, 2003.

Наиля Идрис кызы Султанова

Азербайджанский Государственный Экономический Университет (UNEC), старший преподаватель

#### Обеспечение экономических интересов и мотивов в сельском хозяйстве:

#### анализ и результаты

#### Резюме

Деятельность в любой сфере основана на особых интересах и мотивах. Это не является исключением и для сельского хозяйства. Экономические интересы в этой отрасли экономики проявляются во взаимных отношениях с другими сферами, государством и потребителями. Здесь, с точки зрения спроса, качества, ценовых соотношений ресурсов и продукции проблема эквивалентности обмена выходит на первый план.

В представленной статье обоснован механизм обеспечения интересов аграрных производителей с использованием различных инструментов экономического регулирования.

**Ключевые слова:** экономический интерес, обмен, доход, цена, конкуренция, расходы, экономический рост, потребность.

*Naila Idris Sultanova  
Azerbaijan State Economic University (UNEC),  
senior lecturer*

## **Provision of economic interests and motives in agriculture: analysis and results**

### ***Summary***

The activities in any field are based on their own particular interests and motives. This is no exception for agriculture. Economic interests in the area of the economy are manifested in other areas, with government and consumers. The issue of equivalent exchange in terms of demand, quality, resources and price ratios of products comes to the fore.

In the presented article the mechanism of ensuring the interests of agrarian producers using various economic adjustment tools is justified.

***Key words:*** *economic interest, exchange, income, price, competition, expenses, economic growth, demand.*